

“Azərenerji” ASC-nin Reabilitasiya Programı və yeni hədəflər

Müasir dövrde hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biri kimi dəvərləndirilir. Enerji təhlükəsizliyi dedikdə, bütün ölkənin, onun vətəndaşlarının, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı vasitəsilə xarici və daxili təhdidlərdən müdafiəsi nəzərdə tutulur. Bu mənada Azərbaycanın enerji təhlükəsizliyinin əsas istiqamətlərindən biri də ölkənin elektrik enerjisine olan ehtiyacının fasiləsiz təmin edilməsindən ibarətdir. Bu məqsədə vaxtılıq qarşıya qoyulmuş əsas vəzifələrdən biri də bu məsələnin həll edilməsi idi. Nəticədə qısa müddətde ölkəmiz nəinki elektrik enerjisine olan tələbini daxili imkanlar hesabına ödəməyə başlamaqla bu sahədə idxlərin davandırılmasına, həmçinin onun ixracının da həyata keçirilməsinə nail oldu.

Lakin isti günlərdən birində daha dəqiq desək, 2018-ci ilin iyulun 3-də Azərbaycan demək olar ki, işıqsız qaldı. Bununla da 2 gün ərzində elektrik enerjisi təminatında yaranan fasilələr, əhalinin tixaclarda, metro tunellərində, dayanacaqlarda qalmasına, əlavə teşviş, həyəcan və narahatlıq keçirməsinə səbəb oldu. Qəza zamanı ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yarandı.

Aparılan araşdırma zamanı baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazırlıq olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən hadisəyə adekvat reaksiya vere bilməməyi, habelə nəticədə ölkənin enerji sisteminde qəzaya getirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyinin məlum olması Prezident İlham Əliyevin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi işdə yol verdiyi nöqsanlara görə Balababa Rzayevlə əvəz etməsi ilə ölkəmizin elektrik enerji təsərrüfatında yeni dövr başlandı.

Bu istiqamətdə görülen işlər artıq 3 aydan sonra öz bəhrəni verməyə başladı. Belə ki, “Azərenerji”nin 2018-ci ilin dekabr ayının 4-də yayıldığı məlumatda iyul ayında baş vermiş məlum hadisənin təkrarlanmaması üçün sentyabr ayından etibarən ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası, sabit generasiya güclərinin təmin edilməsi məqsədilə “Azərenerji” ASC tərəfindən enerji sistemin kritik vəziyyətdən çıxarılması üçün hazırlanaraq Dövlət Başçısına təqdim edilən “Reabilitasiya programı” əsasında artıq ciddi nəticələr əldə olunduğu deyilirdi.

Artıq aprel ayının sonuna olan məlumatata görə, öten ilin iyul ayında baş veren qəza nəticəsində enerji sisteminin çökmesinə səbəb olan Mingçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyası istismar müddətini başa vurduru üçün ölkə başçısının göstərişi ilə ən müasir səviyyədə yeniden quşularaq bərpa edilir. Cənubi Qafqazın en böyük istilik elektrik stansiyası olan və respublikada elektrik enerjisine olan tələbatın 43 faizini təmin edən 8 bloklu “Azərbaycan” İstilik Elektrik Stansiyasında bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılır. Bu günə qədər tətbiq edilən “Reabilitasiya Programı” çərçivəsində “Azərenerji” ASC tərəfindən stansiyanın 6 sayılı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticədə 60 meqavat yüksək məhdudiyyəti aradan qaldırılıb. Həmçinin 500 kilovoltluq Açıq Paylayıcı Qurğunun 2-ci dövrünün 7 sayılı enerji bloku və 1 sayılı eləqə avtotransformatorunun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. “Nəticədə 7 sayılı enerji blokunun gücü 250 meqavatdan maksimum həddə - 310 meqavata çatdırılıb. Ümumiyyədə “Reabilitasiya Programı” çərçivəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasında 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin, eks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulub.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Programı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, “Səngəçal” Elektrik Stansiyasında da “itirilmiş” gücün bərpa edilməsi istiqamətdə işləri davam etdirir. Qeyd edək ki, öten ilin payızında qəbul edilən “Reabilitasiya Programına” qədər “Səngəçal” Elektrik Stansiyasında mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə, işləmirdi, qalan 14 aqreqat isə kəsirə işləyirdi. Mehəm həmin 14 aqreqatın mühərriklərində aparılan təmir işləri nəticəsində 30 MVT “itirilmiş” güc bərpa edilib. Eyni zamanda, işləmeyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatın isə ehtiyat hissələri getirilərək sazlaşma işləri aparılıb və işə qoşulub. Həmin işləmeyən 2 aqreqatın işə düşməsi nəticəsində əlavə 32 MVT “itirilmiş” güc bərpa edilib. Bunuyla da “Reabilitasiya Programı” çərçivəsində “Səngəçal” Elektrik Stansiyası üzrə itirilmiş gücün bərpası 62 MVT-a çatdırılıb. Ümumiyyədə isə ilin sonuna qədər “Səngəçal” ES-də aparılan işlər nəticəsində 90 meqavat “itirilmiş” güc bərpa olunaçaq və bununla da Bakı da daxil olmaqla ölkənin elektrik təchizatının etibarlılığı və dayanıqlığı üçün daha bir addim atılmış olacaq.

Ancak “Reabilitasiya Programı”ndan bəhs etdikdə onu da diqqətə çatdırmaq lazımdır ki, bu istiqamətdə görülen işlərin aktuallığı məlum qəza hadisəsindən sonra gündəmə gəlməyib. Bir neçə il bundan əvvəl hazırlanıb təsdiqlənən Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik



enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində bildirilib ki, mövcud stansiyaların və infrastrukturun köhnəlməsi yenidənqurmaya və yeni stansiyaların tikintisində ehtiyacı artırır. “Təbii qazla işləyen stansiyaların orta istismar müddəti 25 il olsa da, 2014-cü il ərzində Azərbaycan Respublikasının elektrik enerjisi üzrə istehsal həcmimin 56 faizi 30 ilən artıq müddətde istismar olunan stansiyalarda əldə edilib. İstehsal gücünün 14 faizi isə istismar müddəti 10-30 il olan stansiyalarda istehsal edilib. Bu isə həmin qurğulardan bəziləri üçün növbəti illərdə investisiya qoşuluşunu zəruri edir. Yenidənqurma və modernləşdirmə işləri bu stansiyaların istismar müddətini uzadı bilər. Belə ki, 2400 MVT gücündə olan və ya öz istehsal gücünün təqribən üçdə birindən istifadə edən “Azərbaycan” İstilik Elektrik Stansiyası son vaxtlar modernləşdirilmişdir. Buna baxmayaraq, növbəti beş il ərzində əlavə modernləşdirmə işlərinin aparılmasına tələbatın yaranacağı ehtimal edilir.”

Göründüyü kimi, bu sahədə, o cümlədən “Azərbaycan” İstilik Elektrik Stansiyasında (baxmayaraq ki, son illərdə bu istiqamətdə işlər görülmüşdə) yenidənqurma və modernləşdirmə işlərinə tələbatın artacağı məlum olmuşdur.

Sənəd üzrə digər bir diqqətçəkən məqam isə elektrik enerjisi istehsalında illik dövlət investisiyalarının azalmasıdır. Son on ilə diqqət yetirdikdə bu nəqletmə və paylama üzrə investisiyalarla müqayisədə özünü daha qabarıq formada göstərir. Hərçənd ki, beynəlxalq təcrübədə elektrik enerjisi sektorunu üzrə investisiyalarda istehsal əsas yer tutur.

Bununla belə, ölkə üzrə elektrik enerjisinin ümumi istehsal həcmimin ehtiyat gücү digər ölkələr müqayisədə kifayət qədər çoxdur. Göstəricilər onu deməyə əsas verir ki, bu sahə üzrə artım tempinin 2020-ci ilədək, yəni ölkədə elektrik enerjisinin istehsal gücü ümumilikdə 5122 MVT-a çatana qədər davam edəcəyi gözlənilir. Lakin Strateji Yol Xəritəsində bu barədə qeyd edilib ki, 2009-cu ildə bəri pik vaxtlarda yüksək səviyyəsinin yüksək temple artması hesabına növbəti illərdə elektrik enerjisinin istehləkinin da böyük həcmədə artacaq gözlənilir. Bildirilib ki, bunun nəticəsi olaraq, 2009-cu ilde 46 faiz olan ehtiyat gücü 2015-ci ilde 34 faizdək azaldığını nəzərə alsaq, ehtiyat gücün 2020-ci ilədək 14 faiz səviyyəsinə qədər azalması proqnozlaşdırılır. Bu da beynəlxalq miqyasda qəbul edilmiş 25 faizlik təhlükəsizlik səviyyəsindən aşağıdır. Bu mənada mütəxəssislerin hesablamalarına əsasən, növbəti 5-10 il ərzində təhlükəsiz enerji təchizatını təmin etmək məqsədilə əlavə 1000 MVT istehsal gücünün yaradılması üçün ciddi investisiya qoymasına zərurət yaranacaq.

Təhlillər göstərir ki, ölkənin enerji təminat sisteminin dəha da gücləndirilməsi prioritetdir. Nəzərəalsaq ki, Azərbaycan iqtisadiyyatında növbəti illərdə iqtisadi artım tempinin sürətlənəcəyi proqnozlaşdırılır, eyni zamanda, ölkəmiz uzun müddətlikdə ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyə elektrik enerjisi ixrac etməklə yanaşı, artıq may ayının 1-dən Gürcüstan və Türkiyədən tranzit etməklə Yunanistana, həmçinin analoji olaraq Gürcüstan, Türkiye və Bolqarıstandan tranzit keçməklə Ruminiya və Macarıstanda elektrik enerjisinin nəqlinə başlayıb, paralel olaraq elektrik enerjisine tələb de artacaq.

“Azərenerji” ASC-nin məlumatata görə, cari ilin birinci rübü ərzində 6 151 milyard KVts elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 153 milyon KVts və ya 2,5 faiz çoxdur. Belə ki, ötən ilin birinci rübündə 5.998 milyard KVts elektrik enerjisi istehsal edilmişdir. Bundan əlavə, elektrik enerjisinin ixracı da ötən ilin mart ayı ilə müqayisədə artırılıb. Əger 2018-ci ilin mart ayında qonşu ölkələrə 131 milyon KVts elektrik enerjisi ixrac edilmişdir, 2019-cu ilin mart ayında 161 milyon KVts ixrac edilib. Bu isə 30 milyon KVts və ya 23 faiz artım deməkdir. 2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin birinci rübündə elektrik enerjisinin istehləki 3,41 faiz artıb. Ən əsası isə ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında istehlak 6,1 faiz çox olub ki, bu da kifayət qədər ciddi artım olmaqla yanaşı, elektrik enerjisine artan tələbatın getdikcə yüksəldiyini göstərir. Nəticə etibarılə sadaladığımız amillər bu sahədə yeni hədəfləri formalasdırıb.

Məsumə Babayeva, “iki sahil”

Yazı “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvə İnfomasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduñun keçirdiyi müsabiqəyə təqdim edilir.